

Noyabr 2013

PwC Azerbaijan Times

8 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Vergi Partnyorluğu Sazişləri ilə bağlı yeniliklər



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz, aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411
www.pwc.com/az

© 2013 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Vergi Partnyorluğu Sazişləri ilə bağlı yeniliklər

Vergilər Nazirliyi vergi ödəyicilərinə VPS (daha ətraflı məlumat üçün PwC Azerbaijan Times-in 6-cı buraxılışına baxın) bağlamağa dəvət edən məktublar göndərməyə başlayıb. Həmçinin, vergi ödəyiciləri ilə bu mövzu ilə əlaqədar telefon vasitəsi ilə də əlaqə saxlanılır.

VPS-in qaydaları və şablonu çox spesifik deyillər və müxtəlif şərtlərə gətirib çıxara bilərlər. Bundan əlavə, VPS-in praktikada icrası ilə əlaqədar hələ də nəzərə alınmalı bir sıra məsələlər var.

Biz vurğulayırıq ki, qanunla, VPS üçün mürciət etmək vergi ödəyicilərinin könüllü təşəbbüsüdür və onlar VPS bağlamağa məcbur edilə bilməzlər.

VPS şablonu altında vergi ödəyicisi öz mühasibat bazası/ proqramına vergi orqanları üçün məsafədən çıxış imkanını yaratmaq öhdəliyini öz üzərinə götürür (vergi orqanlarına yerlərə getmədən vergi auditi aparmaq imkanını vermək üçün). Aydın ki, bu məxfilik,

açıqlamanın həcmi, maliyyə məlumatlarının potensial yalnız təhrifi mümkünlüyü və s. ilə bağlı çoxlu suallar yaradır. Vergi ödəyicilərinin digər vəzifələrinə "mühasibat proqramı təminatından istifadə etməklə uçotu təkmilləşdirmək, daxili nəzarət və vergi risklərinin təhlili sistemlərini yaratmaq" və s. daxildir.

Əgər VPS-in bağlanması sizdən tələb edən məktub və ya zəng almırsınızsa, biz hər hansı bir sənədin imzalanmasından əvvəl bütün hüquqi və praktiki nəticələri nəzərdən keçirməyinizi məsləhət görürük.

PwC Azərbaycanın vergi və hüquq əməkdaşları bu təşəbbüsü təhlil edib və Vergilər Nazirliyi və biznes ictimaiyyəti ilə müzakirə ediblər, beləliklə bu mövzuda məsləhətə ehtiyac görsəniz, xahiş edirik PwC Azərbaycandakı müvafiq məsləhətçinizlə və ya Səkinə İbrahimova ilə +994124972515 nömrəsində və ya sakina.ibrahimova@az.pwc.com elektron ünvanı vasitəsilə əlaqə saxlamaqdan çəkinməyin.